



Bizim Xəzər Dəniz Gəmiçiliyinin donanması Azərbaycanın çox böyük sərvətidir. O, böyük işlər görür və gələcəkdə də görəcəkdir.

Heydər ƏLİYEV

DƏNİZ

"AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ" QSC-nin qəzeti

16 may 2018-ci il № 37-40 (9223)

Qəzet 1931-ci ildən nəşr olunur

www.seanews.az

Qiyməti 50 qəpik

BU SAYIMIZDA

"EHRAM XALIQOV" TƏCHİZAT-YEDƏK GƏMİSİ ƏSASLI TƏMİR EDİLİB



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus "Ehram Xalıqov" təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir işləri "Bibiheybat" Gəmi Təmiri Zavodunda aparılıb.



GƏMİÇİLİK BEYNƏLXALQ LİMANLAR ASSOSİASİYASININ İLLİK KONFRANSI ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL EDİLƏN SƏRGİDƏ İŞTİRAK EDİB



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Beynəlxalq Limanlar Assosiasiyasının "Gələcəyin Limanları: mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi" adı altında təşkil edilən illik konfrans çərçivəsində Bakı Konqres Mərkəzində təşkil edilən sərgidə iştirak edib.



ADDA-DA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB



Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Su nəqliyyatının problemləri" mövzusunda XIII Beynəlxalq elmi-texniki konfrans keçirilib.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərin zəngin həyat yolu barədə videofilm nümayiş etdirilib.



AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - 100 MÜSTƏQİLLİYİMİZİN "İSTİQLAL BƏYANNAMƏSİ" İLƏ BAŞLAYAN ÇƏTİN VƏ ŞƏRƏFLİ YOLU

Prezident İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması ilə bağlı Sərəncamı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Sərəncamda qeyd olunduğu kimi, 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürüldüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şəərəflə yerinə yetirib.



AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN ƏMƏKDAŞLARI İMƏCİLİKDƏ BÖYÜK HƏVƏSLƏ İŞTİRAK EDİBLƏR



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparatında və Cəmiyyətin tabeliyində olan strukturlarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar iməcilik keçirilib.



ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 95 İLLİYİ MÜNASİBƏTİLƏ YELKƏNLİ QAYIQ YARIŞI KEÇİRİLİB



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2018") keçirilib.



Azərbaycan Respublikasının "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli və 23 fevral tarixli 1018-VQD nömrəli qanunları) 2-ci maddəsində "Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı" hissəsindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda yeni hissələr əlavə edilsin:

"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı; "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı."

Maddə 2. "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).



Maddə 3. "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).

Maddə 4. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

Maddə 5. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin

160 illiyi (1858-2018)" Azərbaycan Respublikası yubiley medalının təsviri" təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il.

"Azərbaycan Respublikasının "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli Qanununun tətbiqi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan

Respublikasının "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasına üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə

saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədrinə verilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2018-ci il.

PREZİDENT İLHAM ƏLİYEV BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu liman birinci kateqoriya limanları üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub.

Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti ilə bağlı qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, modern nəqliyyat infrastrukturunu



yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərqi-Qərbi və Şimal-Cənubi nəq-



liyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rolə malikdir.

Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəniz yollarının kəsişməsində yerləşir. Buraya su yollarının da əlavə

olunmasından sonra həmin ərazinin geniş potensialı ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyur.

(Davamı 2-ci səhifədə)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı

və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edirlər.

Maddə 2. Təltif edən orqan
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

“Gəmiçilik sahəsində xidmətlərə görə”

Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin

inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edirlər.

Maddə 2. Təltif edən orqan
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)”

Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı



Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülüb və qızıl suyuna çəkilib, bir-birinin üzünə qoyulmuş iki səkkizguşəli ulduz formalı, diametri 40 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
2.1. Guşələri ikitərəfli hamar şüalı olan üst ulduzun üzərində iki tərəfdən konturlanmış dairəvi zolaq yerləşdiril-

mişdir. Zolağın yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN”, aşağı hissəsində qövs boyunca “XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən sol tərəfdə “1858”, sağ tərəfdə “2018” rəqəmləri həkk olunmuşdur. Yazılarla rəqəmlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.2. Zolağın daxilində üzərində tünd göy minalı fonda səkkizguşəli ulduzun və gəmi sükanının fraqmentlə-

ri, gəmi silueti və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Dalğaların üzərində “160” rəqəmi həkk olunmuşdur.

2.3. Bütün yazılar, rəqəmlər və elementlər relyefli olaraq, qabarıqdırlar. Səthi hamar olan alt ulduzun guşələrinin arası dalğavari konturla işlənmişdir.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 5 mm enində boz rəngli, mərkəzədən sol və sağ tərəflərə doğru ardıcıl olaraq, 1 mm enində ağ rəngli, 2,5 mm enində mavi rəngli, 6,5 mm enində tünd göy rəngli, 2 mm enində mavi rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində mavi rəngli və 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində dalğalar əks olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Medal paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

“Gəmiçilik sahəsində xidmətlərə görə”

Azərbaycan Respublikasının medalının təsviri

Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı bürüncdən tökülüb və gümüş suyuna çəkilib, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca “GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairəvi boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur.

2.2. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Bütün yazılar və təsvirlər relyefli olaraq, qabarıqdırlar.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 8 mm enində mavi rəngli, mərkəzədən sol və sağ tərəflərə doğru

“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı



ardıcıl olaraq, 6,5 mm enində göy rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində qızılı rəngli, 2 mm enində tünd göy rəngli, 1,5 mm enində bənövşəyi rəngli, 2,5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.2. Elementin yuxarı hissəsinə

üzərində dalğalar təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Medal paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

“TRANS-XƏZƏR BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİ” BEYNƏLXALQ ASSOSİASİYASI ÇƏRÇİVƏSİNDƏ MÜQAVİLƏ İMZALANIB



“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyası çərçivəsində müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan tərəfi

imzalıyıb.

Müqavilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları” SC, “Gürcüstan Dəmir Yolları” şirkəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı, Batumi Dəniz Limanı, Türkiyə Dövlət Dəmir Yolları, Ukrayna Dəmir Yolları arasında bağlanmışdır.



“EH RAM XALIQOV” TƏCHİZAT-YEDƏK GƏMİSİ ƏSASLI TƏMİR EDİLİB



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Ehram Xalıqov” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

Gəminin baş mühərrikləri, əsas və ehtiyat nasoslari, boru sistemləri, energetik qurğular və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub.

Gəmidə iki ədəd yeni köməkçi mühərrik quraşdırılıb, işqlandırma sistemi tamamilə yeniləri ilə əvəzlənib.

Bundan başqa, təmir zamanı gəmi heyətinin yaşayış və xidməti otaqları da unudulmayıb. Belə ki, kalyutlarda yeni şkaflar qurğular quraşdırılıb, sanitariya qovşaqlarda və yeməkanada təmir işləri aparılıb.

Təmir çərçivəsində “Ehram Xalıqov” gəmisinin sualtı və süstü hissələri təmizlənilərək rənglənib.

Gəmi dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Ehram Xalıqov” Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında – neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğularının yedəklənməsində, lövbərlərin daşınmasında yaxından iştirak edəcək.

AZƏRBAYCANIN TRANZİT-NƏQLİYYAT İMKANLARI PRAQADA TƏQDİM OLUNUB



Çexiyanın Sənaye və Ticarət Nazirliyində keçirilən “Şərq-Qərb Ticarət və Transit Dəhlizi” beynəlxalq forumunda Azərbaycanın tranzit-nəqliyyat imkanları təqdim olunub. Ölkəmizin Çexiyadakı səfirliyinin təşəbbüsü və Praqada akkreditə olunmuş Çin, Qazaxıstan, Gürcüstan və Türkiyə səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Çexiyanın bir sıra dövlət qurumlarının və işgüzar dairələrinin nümayəndələri qatılıblar.

Forum Çindən Mərkəzi Asiya və Transxəzər regionu vasitəsilə Avropa-ya tranzit və yük daşımalarının artırılması imkanlarını müzakirə etmək, o cümlədən yükdaşımaları ilə məşğul olan çex şirkətlərini Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna cəlb et-

mək məqsədini daşıyıb.

Forumda Çexiyanın sənaye və ticarət naziri Tomas Huner, Azərbaycan, Çin, Qazaxıstan, Gürcüstan və Türkiyənin Praqada akkreditə olunmuş səfirləri açılış nitqi ilə çıxış edib, eləcə də həmin ölkələrdən təmsil olunan dövlət, özəl və akademik dairələrin nümayəndələri təqdimatlar keçiriblər.

Səfir Fərid Şəfiyev çıxışında ölkəmizin strateji coğrafi və iqtisadi məkanla yerləşdiyini, əlverişli tranzit potensialına malik olduğunu söyləyib, iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın transregional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə danışıb. O, Azərbaycanın həyata

keçirdiyi regional layihələri və çex şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib.

Forumda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri Təhminə Aslanova (Azərbaycan Respublikası Yükdəşimlər üzrə Koordinasiya Şurası), Tural Əliyev (“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC), Rəşad Məcidov (“Azərbaycan Dəmir Yolları” QSC) ölkəmizin nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımaları sahəsində yaradılan şərait, Azərbaycanın liderliyi ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, habelə ölkəmizdəki əlverişli biznes və investisiya mühiti barədə məlumat veriblər.

ADDA-DA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB



Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Su nəqliyyatının problemləri" mövzusunda XIII Beynəlxalq elmi-texniki konfrans keçirilib.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərin zəngin həyat yolu barədə videofilm nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən Tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şərifov qonaqları və iştirakçıları salamlayaraq, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, xilaskarlıq missiyasından ətraflı söhbət açıb. Bildirib ki, 2018-ci ilin may ayı Ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü, müsəlman Şərqişində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə əlamətdardır. Heydər Əliyevin yüksək insani və siyasi keyfiyyətləri, Azərbaycan xalqına vurğunluğu, sevgisi təkcə müasirlərimiz üçün deyil, gələcək nəsillər üçün də parlaq örnəkdir. Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun tarixi seçimi ilə bağlıdır. Özüəndən sonra müstəqil respublikanın və doğma

xalqının taleyini birmənalı olaraq bilyinə, bacarığına, dərin intellektinə və yüksək mədəniyyətinə, inkaredilməz liderlik və təşkilatçılıq qabiliyyətinə yaxşı bələd olduğu üçün İlham Əliyevə həvalə etməklə Azərbaycanın gələcək uğurlu inkişafını təmin etmiş oldu.

Z.Şərifov Akademiyamızın divarları arasında belə geniş nümayəndəliyə malik – Türkiyə, Gürcüstan, Almaniya, Rusiya, Qazaxıstan və Ukrayna alimlərinin iştirak etdiyi beynəlxalq konfransın keçirilməsinin böyük şərəf olduğunu vurğulayıb.

Akademiyamızın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov məruzəsində dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizdə dəniz nəqliyyatının qorunub saxlanılmasında və sonrakı inkişafında müstəsna rolunu, onun düşünmüş, möhkəm təmələ malik strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bacarıqla həyata keçirildiyini beynəlxalq konfrans iştirakçılarına diqqətinə çatdırıb. Qeyd edib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun, digər müasir sənaye və infrastruktur obyektlərinin inşası, respublikamızda güclü dəniz nəqliyyatı qurumunun – "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması möhz İlham Əliyevin adı ilə bağlıdır. Dənizçilər və sahil təşkilatlarında çalışanlar yüksək səviyyəli iş şə-

raitinə, sosial qayğıya görə ölkə rəhbərliyinə və doğma Gəmiçiliyimizə daim minnətdardır.

V.Sadıqov konfransın təşkilatı məsələləri barədə məlumat verərək, ümumilikdə 113 məqalə və məruzənin daxil olduğunu söyləyib. 6 xarici ölkədən 41, ADDA üzrə 46, respublikanın 11 ali məktəbindən, AMEA-nın elmi-tədqiqat institutlarından 26 məruzə beş bölmədə təmsil olunacaqdır. Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materialları "ADDA-nın elmi əsərləri" məcmuəsində çap olunacaqdır.

Sonra konfransda iştirak edən xarici qonaqlar – admiral F.F. Uşakov adına Novorossiysk Dəniz Universitetinin prorektor D.Studenikin, Ş.Yesenov adına Qazaxıstan Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin dosenti V.Kabilbekova, İstanbul Texniki Universitetinin Dənizçilik fakültəsinin professoru M.Kadıoğlu, Batumi Naviqasiya Tədris Universitetinin professoru D.Tsitsadze, admiral Nevelski adına Vladivostok Dövlət Dəniz Universitetinin baş müllimi L.Semenyuk konfrans iştirakçılarına salamlayaraq uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.

Konfransa mayın 4-də yekun vurulub.

QONAQLAR TƏDRİS BAZASI İLƏ TANIŞ OLUBLAR

Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Su nəqliyyatının problemləri" XIII Beynəlxalq elmi-texniki konfransının iştirakçıları üçün tanışlıq ekskursiyası təşkil edilib.

Xarici qonaqlar əvvəlcə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Sabit Orucov" tədris gəmisində olublar. Kapitan Elxan Əsədullayev gəminin bölmələri və qurğuları, burada tədrisin təşkili barədə ətraflı məlumat verib.

Qonaqlar tələbələr üçün belə bir gəminin ayrılması çox yüksək qiymətləndiriblər. Bu, həqiqətən də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin gənclərə qayğısının bariz nümunəsidir.

Daha sonra xarici ölkə alimləri ADDA-nın Təlim-Tədris Mərkəzinə gediblər. Mərkəzin direktoru Emil



Manafov qonaqları mərkəz haqqında məlumatlandıraraq, trenajor və stimulyator avadanlıqları ilə təchiz olunmuş təlim otaqları ilə tanışlıq zamanı mərkəzdə tədris prosesini izah edib, onların suallarına cavab verib. E.Manafov xüsusi olaraq vurğulayıb ki, ADDA-nın Təlim-Tədris Mərkəzi ölkəmizdə DP

kursları və imtahanlarının keçirilməsi üçün Böyük Britaniyanın nüfuzlu "The Nautical Institute" təşkilatı tərəfindən akkreditasiya olunmuş yeganə Təlim-Tədris Mərkəzidir.

Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib, onlar bu ekskursiyadan çox razı qaldıqlarını bildiriblər.

AZƏRBAYCAN İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN NƏQLİYYAT NAZİRLƏRİNİN IX TOPLANTISINDA TƏMSİL OLUNUB



Türkmənistanın "Avaza" Milli Turizm Zonasında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısı keçirilib.

Tədbirdə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan və Özbəkistandan 70-dən çox nümayəndə

iştirak edib.

Tədbirdə ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantı çərçivəsində keçirilən plenar iclasda nəqliyyat potensialının səmərəli istifadəsi, həmçinin turizm sektorunda əlaqələrin genişləndirilməsi

məsi, investisiya fəaliyyətinin təşviqi, nəqliyyat və logistika sahəsində faydalı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə, eyni zamanda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin tikintisi, Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin fəaliyyəti, Mərkəzi Asiya üçün Türkiyəyə çıxışı olan modal şəsonin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İclasın yekununda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX iclasının bəyannaməsi qəbul olunub.

Tədbir çərçivəsində beynəlxalq nəqliyyat əməkdaşlığı sərəgisi də təşkil olunub.

İlahə Əhmədova

"TUFAN" TIPLİ SƏRHƏD GÖZƏTÇİ GƏMİSİ XƏZƏR DƏNİZİNDƏ XİDMƏTİ-DÖYÜŞ FƏALİYYƏTİNƏ BAŞLAYIB



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 30-da baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözetçi gəmisi mayın 10-da Xəzər dənizində endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mühüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu tədbirin Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Azərbaycan sərhəd

mühafizəsi strategiyasının müəlifli dahi öndər Heydər Əliyevin 95 illik yubileyinə təsadüf etməsi bu gününə də əlamətdar edib.

Heydər Əliyev dövlətçiliyinə hər zaman sadıq olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Ali Baş Komandanlığının altında hər bir döyüş tapşırığını böyük şərafətlə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözetçi gəminin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.

SOCAR KİYEY VƏ ODESSADA YAXTA, KATER VƏ MOTORLU QAYIQLARIN YANACAQDOLDURMA MÖVSÜMÜNÜ AÇIB

Naviqasiya mövsümünün başlanması ilə əlaqədar SOCAR kiçik və ortaölçülü gəmilərin yanacaq təminatını nəzərdə tutan iki neftdaşıyan bunker gəmisi – su avtoyanaqçılıq stansiyası işə salıb.

Bunlardan biri Kiyevdə, "Muro-mets" parkı ərazisindəki "Su burulğanı" məkanında, digəri isə Odessa vilayətində "Sovinyon" yaxıt-klubunun akvatoriyasında yerləşir.

SOCAR həm üzən yanacaq doldurma stansiyalarında, həm də stasionar



avtoyanaqçılıq stansiyalarında yüksəkkeyfiyyətli idxal olunmuş yanacaq - brend DY (dizel yanacağı) və Nano benzini, həmçinin A-95 markalı benzini təqdim edir.

Statistikaya görə, əgər kater və ya yaxta 20 litrlik kistrlə doldurulsa, o zaman suya 50 qrama yaxın yanacaq axıdılır.

SOCAR-ın korporativ siyasətinin istiqamətlərindən biri texnologiya və ekoloji təhlükəsizlikdir. Neftdaşıyan gəmilər yanacağın və kənar çirkəblərin ətraf akvatoriyaya axımının qarşısını almaqdan ötrü çəpərlənmiş bonlarla, digər xüsusi konstruksiyalarla, təhlükəsiz istismarı təmin edən qəza sistemi, ilqim nəzarəti sistemi ilə təchiz edilib.

Emil Hüseynli

AZƏRBAYCANIN COĞRAFI MÖVQEYİ ONU ASIYA İLƏ AVROPA ARASINDA İRİ LOGİSTİK MƏRKƏZƏ ÇEVİRƏ BİLƏR

Azərbaycanın coğrafi mövqeyi onu Asiya ilə Avropa arasında iri logistik mərkəzə çevirə bilər.

Bu barədə Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet jurnalistlərə müsahibəsində bildirib.

A.Llobet vurğulayıb ki, Azərbaycan tarixən Böyük İpək Yolu üzərində mühüm bir məntəqə olub. Buradan Böyük İpək Yolunun bir neçə istiqaməti keçib. Hazırda da Azərbaycan Şimaldan Cənuba və Şərqdən Qərba yükdaşımalarında mühüm rol oynayır. Nəqliyyat dəhlizlərinin bugünkü inkişafı və Azərbaycanın yerləşdiyi mövqə onu iri logistik mərkəzə çevirəcək.



ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 95 İLLİYİ MÜNASİBƏTİLƏ YELKƏNLİ QAYIQ YARIŞI KEÇİRİLİB



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) keçirilib.

Ümumilikdə 31 yelkəncinin iştirak etdiyi rəqədə idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser-radial”, “Laser 4.7”) üzrə yarışmışlar. Onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçi” və “Xəzər” idman klublarının, Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləridirlər. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyən edilmişdir. I, II və III yerlərin sahibləri mükafatlandırılıb. Mükafatları Gənclər və İdman naziri Azad Rəhimov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov təqdim ediblər.

“Optimist” sinfi üzrə qaliblər:
I yer Murad Allahverdi – AYİF-in üzvü
II yer Murad Hacıyev – AYİF-in üzvü
III yer Ayla Babayeva – AYİF-in üzvü

“Laser-standard” sinfi üzrə qaliblər:
I yer Mixail Protasov – “Xəzər” İdman klubunun üzvü
II yer Rəfiq Orucov – AYİF-in üzvü
III yer Tofiq Abdullayev – “Xəzər” İdman klubunun üzvü

“Laser 4.7” sinfi üzrə qaliblər:
I yer Fərid Məmmədov – AYİF-in üzvü
II yer Kiril Klincev – “Dənizçi” İdman klubunun üzvü
III yer Hatim Ammar – AYİF-in üzvü

“Laser-radial” sinfi üzrə qaliblər:
I yer Cavid Kərimov – AYİF-in üzvü
II yer Kiril Klincev – “Dənizçi” İdman klubunun üzvü
III yer Ağasolim Ağalarov – “Xəzər” İdman klubunun üzvü

Azərbaycan Yelkənli İdman Federasiyasının aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayıb. Hə-

min dövrdən bu günə kimi dinamik məşqlərə start verən Yelkənli İdman Federasiyasının yelkənciləri Azərbaycan bir çox Beynəlxalq yarışlarda uğurla təmsil ediblər.

Yarış çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif öyləncəli proqramlar, oyunlar və viktorinalar da keçirilib.

Bundan başqa, açıq havada sərgi təşkil edilmişdir. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olublar. Həmçinin, yarış boyunca sahilə qayıqların nümayişi də baş tutub.

Bir sözlə, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) Dənizkənarı Milli Parka əsl festival ab-havası gətirib. Əylənmək, istirahət etmək və foto şəkillər çəkmək üçün əsl yaz fərsətinə çevirilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bu il 160 illik yubileyini qeyd edir. Yubiley ili çərçivəsində bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Məhz, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) həmin layihələrin birincisidir.

DƏNİZÇİLƏR ARASINDA KEÇİRİLƏN MİNİ-FUTBOL TURNİRİNİN QALIBI MƏLUM OLUB



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mini-futbol turniri başa çatıb.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunan turnirdə 9 komanda – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparatı, Dəniz Nəqliyyatı Donanması, Xəzər Dəniz Neft Donanması, Zığ Quru Yük Limanı, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim-Tədris Mərkəzinin futbolçuları qüvvələrini sinayıblar.

Aprelin 7-də start götürən turnirdə komandalar iki qrupda yarışmışlar.

Birinci qrupun yarımfinalçıları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparatı və “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandaları olub. İkinci qrupda İstehsalat Xidmətləri İdarəsi və Xəzər Dəniz Neft Donanmasının futbolçuları yarımfinala yüksəliblər.

Yarımfinalda İstehsalat Xidmətləri İdarəsinin komandası

“Bibiheybət” Gəmi Təmiri Zavodunun komandasına 3-0, Xəzər Dəniz Neft Donanmasının komandası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC aparatının komandasına 8-5 hesabı ilə qalib gəlib. Beləliklə, finalda İstehsalat Xidmətləri İdarəsi ilə Xəzər Dəniz Neft Donanmasının futbolçuları mübarizə aparıblar.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun meydançasında baş tutan final oyununda İstehsalat Xidmətləri İdarəsinin komandası 3:1 hesabı ilə inamlı qələbə qazanıb.

Beləliklə, bir aydan çox davam edən mini futbol turnirində İstehsalat Xidmətləri İdarəsinin komandası birinci, Xəzər Dəniz Neft Donanmasının komandası ikinci, “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandası üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışın keçirilməsində məqsəd həm də gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan və s. ibarətdir. Bütün bu məqsədlərə tam nail olmaq üçün isə gələcəkdə turnirin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

GƏMİÇİLİK İŞÇİLƏRİNİN ŞAHMATA MARAĞI BÖYÜKDÜR



Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin struktur bölmələrinin əməkdaşları arasında şahmat yarışları keçirilib.

Turnir Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin akt zalında baş tutub.

İki qrup sistemi üzrə keçirilən yarışda hər strukturu ikisi kişi, biri qadın olmaqla üç nəfər təmsil edib.

Yarışın yekun nəticəsinə əsasən Dəniz Nəqliyyatı Donanmasının komandası


(Aidə Əsgərova, Mirzə Hikmət, Seyran Xalqov) qalib adını qazanıb.

Zəka sahiblərindən Xəzər Dəniz Neft Donanmasının komandası (Tariyel Mehdiyev, Arzu Mehdiyev, Təranə Hüseynova) ikinci, “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandası (Fərid İsgəndərli, Məleykə Seyidova, Arif Vəliyev) üçüncü olublar.



Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektromexanikası” fakültəsinin üçüncü kurs tələbəsi Fuad Fəidddin oğlu Orucaliyevə məxsus 365A2010 nömrəli tələbə bileti itdiyi üçün etibarsız sayılır.

AZƏRBAYCANLI DÖYÜŞÇÜ DÜNYA ÇEMPİONU OLUB



Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov növbəti beynəlxalq titulu qazanıb.

33 yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib. O, bu uğura Bakıda, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb.

Səksən dörd kiloqram çəki dərəcəsinə çıxış edən B.Abbasov kəmərlə uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. Beş rəndluq dö-

yüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan idmançımız döyüşü vaxtından əvvəl qələbə ilə başa vurub. O, dördüncü rəndluq texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.

“Qələbə”nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sinayıb. Yetmiş kiloqram çəki dərəcəsinə çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə üz-üza gəlib. Bərabər mübarizə şəraitində keçən üç rəndluq reyting döyüşü heç-heçə ilə yekunlaşıb.



TRİATLONÇUMUZ DÜNYA KUBOKUNDA QIZIL MEDAL QAZANIB

Triatlon üzrə Azərbaycan yığmasının üzvü Rostislav Pevstov Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Triatlon Federasiyasından bildirilib ki, yarış iki mərhələdən ibarət olub. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav yarımfinalda 5-ci olub və finala yüksəlib.

İdmançımız finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Sonra 10 kilometrlik veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr masafaya qaçış üzrə isə R.Pevstov 7 dəqiqə 3 saniyəlik nəticə göstərmişdir. Ümumi hesablamada 28



dəqiqə 18 saniyə vaxt göstəricisi ilə R. Pevstov birinci yerə layiq görülüb.

Xatırladaq ki, Pevstov cari mövsümdə Las Palmasda keçirilən Avropa Kubokunda ikinci olub və Misirin Şarm əş-Şeyx şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında gümüş medal qazanıb.

BAŞ REDAKTOR
Rasif İman oğlu
TAHIROV

Ünvanımız:
AZ1029, Bakı şəhəri,
Heydər Əliyev prospekti, 152
TELEFONLARIMIZ:
Baş redaktor
(050) 670-33-76;
30-67 (daxili)

Qəzetin təsisçisi:
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi”
Qapalı Səhmdar
Cəmiyyəti

Qəzet “Dəniz” qəzetinin
kompyuter mərkəzində
yığılmış, səhifələnməmiş və
“Azərbaycan” nəşriyyatında
çap olunmuşdur

Şəhadətnamə: 275
Tiraj: 2000
Sifariş: 1429